

UOT 76.02

FLORA İSGƏNDƏRLİ*

KAZIM KAZIMZADƏNİN ƏSƏRLƏRINDƏ MƏKAN TƏRƏNNÜMÜNÜN LİRİK-ROMANTİK İFADƏSİ

Azərbaycanın istedadlı rəssamlarından olan Kazim Kazımzadənin yaradıcılığı öz geniş tematik diapazonu ilə diqqəti cəlb edir. Onun yaradıcılığında fərqli mövzulara müraciətə rast gəlmək mümkündür. Bu mövzular rəssam tərəfindən fərdi yaradıcılıq işlubu ilə həll olunmuşdur. Rəssamın rəsm əsərlərində əsas yerlərdən birini məkan anlayışı tutur. Məqalədə Kazim Kazımzadə əsərlərində məkan həllinin incəlikləri araşdırılmışdır. Müəllif bəzə bir qənaət gəlməmişdir ki, qrafik əsərlərində məkan təsvirlərini verən rəssam daha obyekti və elementlər arasında əlaqlandırməni əsas tutmuşdur.

Açar sözlər: Qrafika, illüstrasiya, xalça, obraz, emosiya, bədii.

İstedadlı rəssam Kazim Kazımzadənin geniş yaradıcılıq diapazonuna daxil əsərləri özünün fəlsəfi anlayışı, realistik tərənnümü, hadisələrə fərdi yanaşması, obrazlılıq anlayışının geniş ifadəsi, bədii ifadənin emosional gücünün təqdimini verən əsərlər daxildir. Hər bir əsərin bədii dəyərini şərtləndirən fərdi yaradıcılıq işlubu onun məkan tərənnümünün lirik-romantik ifadəsinə həsr edilmiş qrafik tablolarında da özünü göstərməkdədir.

Xalq rəssamı Kazim Kazımzadə fərqli mövzular üzərində çalışaraq, hər dəfə fərqli məkan xüsusiyyətlərinin əsərin məzmunununa uyğun bədii nəqli ilə xarakterizə etməyi bacarmışdır. Kağız üzərində karandaş, sulu boyalar və yaxud qarışq texnika ilə işlənmiş əsərlərin bədii ifadə dəyərini onların dolğun kompozisiya quruluşu qrafik formatın yaradıcı imkanlarından məharətli istifadəyə görə əsaslandırmış olar. Rəssamın əsərlərində işıq-kölgə oyunlarının iki rəngin neutral tonlarında ifadəli, təzadaların kölgələr və çalarlar vasitəsilə yaradılması, işıq tonunun düzgün verilməsi əsərin real təsvir formasını gücləndirmişdir.

Ümumiyyətlə, əsərlərdə milliliyə meyl edən Kazim Kazımzadənin yaradıcılığı eyni zamanda məkan təsvirlərinin də xarakterik obrazının qrafik üssulların mahir istifadəçisi kimi həyata keçirməsi ilə də səciyyələnir. Klassik təsviri sənət ənənələrinə biganə qalmayan rəssamın yaradıcılığında ənənəvi təsvir forması bu əsərlərin daha diqqətçəkən olmasını, hər zaman sevgi ilə qarşılanması şərtləndirən səbəbdır. K.Kazımzadə məkanın tərənnümündə adətən real formaların tərənnümüna üstünlük vermiş, mücərrəd ifadə formalarından bir qədər yayınaraq daha anlaşıqlı formalarda, realistik janrıñ dərinliklərinə varmaqla, ağ və qara rəngin vasitəsilə xüsusi harmoniya yaratmağa çalışmışdır. Qrafik əsərlərdə məkan təsvirlərini verən rəssam daha obyekti və elementlər arasındaki əlaqlandırməni əsas tutaraq bu yoldan davam etməyi doğru hesab edirdi. Diqqət edildiyində aydın olur ki, rəssam mürəkkəb kompozisiya elementlərindən bir qədər yayınaraq, məkanın ağırlıqlarını deyil, onun romantikasını, lirizmini təqdim etməyə daha çox üstünlük vermişdir. İstənilən mühit olsun, məkan təsvirlərinin bədii-qrafik görünüşünün realistik janrıda həll edilməsi K.Kazımzadə yaradıcılığının şərtləndirən amildir.

Qeyd olunanlara misal olaraq rəssamın 1940-ci ildə "Azərbaycan nağıllarına" edilmiş illüstrasiyasını göstərmək olar. Əsərdə baş verənlərin qədim bir şəhər mühitinini anlatması məkanın memarlıq mühitinin mükəmməl həlli ilə yaradılmışdır. İki nəfər kişinin bir-biri ilə səhbəti, qapıda dayana gözətçinin böyi xarakterizə edən obrazı sarayı göstərərk içəriyə dəvət etməsi təbii ki, mövzunun sujet xəttinə uyğun təsviri eks etdirir. Lakin məkan tərənnümünün lirik-romantik ifadəsindəki əsas nüansın məkan-mühitin qədim Şərq memarlıq abidələrinin

nümunasına uyğun həll edilməsidir. Sarayın qapı divarları üzərində Şərqi üslubunda həll edilmiş naxış elementləri ağ-qara rəngin düzgün kələm keçidi ilə olduqca möhtəşəm görünür. Tikilinin yuxarı hissəsində daha fərqli bir üst mərtəbə yerləşdirilmişdir ki, bu da qədim sarayın maraqlı görkəmini təqdim edir. Qapının arakəsmələri arkalı olaraq ətrafları bəzəklə haşıyelərlə çərçivəlməmişdir. Tikli eyni formada uzanaraq ağacların arasında itərk öz davamı haqqında fikir yaradır. Rəssam burada tamaşaçı gözü ilə görə biləcək məkanda artıq detallara yer vermadan, əsas olanları təqdim edərək izleyici fikrini yayındırmadan tabloya diqqət yetirməsinə çalışır.

Obrazların kifayat qədər ciddi görkəmi ilə məkanın real tərənnümü arasındaki uyğunluq bütövlükda əsərin uğurlu kompozisiya həllini səciyyələndirir. Heg bi elementin məzmundan kənar qalmasına və xaxud boşluğun doldurmağı xidmət etməsinə imkan verməyən sənətkar qrafik üsulların kamil bilicisi kimi əsərə mülliətlilik tətbiq etməsi nəil olmuşdur.

Hava mühiti ilə birləşən mənzərənin xoş aurası sadəcə iki insanın sakit iştirakı ilə də xarakterizə olunur. Sarayın yerləşdiyi küçədə çoxsaylı ağacların pərkəndə sıralanması perspektivə doğru uzanaraq gözdən itir. Daha uzaqlarda da digər fərqli tikililərin dəməri göründürməkdədir. Məsələn, Frebçəski Qvardinin xarakterik həllə malik əsəri vərdir ki burada da rəssamın məxsusi millilik prizmasından yanaşması diqqət çəkir. Belə ki, sağ və solda, eyni zamanda uzanı xətt boyunca verilmiş tikili Avropa memarlıq üslulunda həll edilmiş, ətraf mühitdə ağacların, digər element və detalların görünüşü işq tonunun uğurlu verilməsi kölgələrin, ştrixlərin vəsítəsi uğurlu sənət əsərini meydana gətirməsidir. Əsərin lirik tərəfi meydanda tənha qalmış insanların addımlarının qeyr-iradi olmasına, məkanın boşluquda qalan mühiti ilə mənəvi boşluğun əlaqələndirilməsidir.

Kazim Kazımzadənin də əsərində maraqlı yaranan hissələrdə insan qarşısına çıxan suallar vardır. Məhz bu suala cavab axtarışı verilmiş məkan təsəssüratının yazılı materialdan oxunmasına olan maraqlı xüsusiyyət artırır.

Havanın bir qədər buludlu olması, yaz günün xatırladan sərən və xoş havanın təmiz nəfəsi, bütün məkan mühiti ilə əlaqə yaradaraq əksin süjetdən uzaq, dramatik sohnə formasını deyil, olduqca sakit, xoş abu-havamı tamaşaçısına təqdim edir. Burada fərqli təsvir forması ilə rəssam adı naturaşılıqlıq qacaqara, onu daxili prizmasından keçirib məkəna olan münasibətini təqdim edir. Qrafik tabloda rəssamın məkan duymunu, onu hiss etmə forması təsvir olunmuş obrazların da adı hərəkət formalaları baxmayaraq dərin məzmun maraqlı yaratması ilə özünün mükəmməl həline nail olmuşdur.

Tablonun ön aşağı hissəsində qızıl gül kolunun təsviri sənki özünə yer edərək tabloya daxil olur. Buradan başlayaraq əsas sohnəyə açılan təsvirin lirizmi məhz bu nöqtəylə özünü hiss etdirməyə başlayır. Qeyd edilən nüansı rəssam olduqca reallığıla həyata keçirmişdir. (ill. 1.)

K.Kazımzadənin "Maqanın nağılı"nda etdiyi illüstrasiyasında olduqca həssas hissələrin tərənnümü, hiss və həyəcan oyadın məkəndə gözlə töbət səhnəsi ilə birliyində göstərilmişdir. Bu vəsiti ilə təsir gücünü daha da qüvvətləndirən əsərdə kölgəli ştrixlər, işq nüansının ifadəli töbəti məhrəni hissələrin yaşatdığı həyəcanı tamaşaçısına bütün reallığı ilə hiss etdiri.

Gözəl bir mənzərə təsviri six ağacların, bitkilərin, gülərin-çiçəklərin arasındadır. Bu təsvir manerası adətən rənglərin harmonik ifadəsi ilə həyata keçirilir. Lakin rəssamın yüksək sənətkarlı məharəti kağız üzərində karandaşla edilmiş təsvirdə belə hər bir detalın rəng duymunu, reallığını, canlılığını izleyicisinin çatdırmaq çətinlik çəkmir.

İki hissəyə bölünmüş təsviri gülən parlayan suları ayırrı. K.Kazımzadə suyun üzərinə düşən kölgəli təsvirləri belə o qədər reallığıla canlandırmışdır ki, hətta onun sahilində təsvir edilmiş insanların ehtiyatının hiss etməyi bilmirsən.

Sahilin tamaşaçı ilə üz-üzə dayana hissəsində üç nəfər qadın dayanmışdır ki, onlardan

mərkəzdə olan xanım, digərləri isə onun qulluqçuları kimi tərənnüm edilmişdir. Bunu rəssam geyim tərzinin forqlı cəhətləri ilə də önsə çəkmışdır. Mərkəzdəki əsas obrazın sevgi anlarından doğan lirizmi töbətin gözəl mühitində canlandırılan rəssam obrazın nurlu cöhrəsi ilə suların şəffaf parıltısını əlaqələndirmiştir. Burada birləşən məkan, insan və daxili hissələr üçlüyü yaratdığı romantik ifadəsinə rəssam qarşı tərəfdə dayanaraq sənki gözəlli iňhaflar söyleyən gənc şəxsin obrazında daha da təsirli etmişdir. Onun baş çalması, uzuq arxalıq üzərindən atılmış geyim tərzi, elcə də enli şalın geyiminin üzərindəki tərənnümü xoş ovqat yaradır.

Rəssam uzadıqan görünən yamacları, dağların, dərələrin yaşlılığını, hündür ağaclarını, ən hissədəki mənzərə ilə bərabər əsas sahnenin sənki "çərçivəsi" kimi təqdim etmişdir. Bütün burlar heç bir konar rəngin istifadəsi olmadan, səda qələmin istifadəsində özünün olduqca məhərətli bəddi ifadə tərzində yüksəlməyi bacarmışdır. Gəncin arxasının tamaşaçısına tərəf olmasına baxmaqaraq bütün ətraf mühit və bədən jəstinin ifadə etdiyi əlaqəli təsvir həssas formalarla qarşımıza çıxmışdır. Obrazın sağ və tərəfindən ucalan bir ağacın onunla yan-yanaya dayanması da əsərdəki lirik bəddiyyili gücləndirir. Gölün hər iki sahili boyu uzanan yarpaq, qızılıqlı kolları, hətta torpağın tərəvəti belə özünün reallığını, canlılığını tamaşaçısına yaşatmaqdadır.

Qeyd edilən tabloda rəssam mimika və hərəkət, peyzaj, işq-kölgə və s. nüanslarla rəsəm olan münasibətini əsaslaşdırılmışdır. Bu əsaslaşmadan duyugulu anıları, yaşınanların səmimi hissələrən doğmasını məhz gözəl töbət qeynundan çatdırılması nə qədər əsərin süjet xəti və təsvir dəlinin öks etdirilməsi hesab edilsə də, burada fərdi yanaşma, dəyərləndirmə, estetik zövq məhz sənətkar yaradıcılığının məhərətidir.

Tablonun yuxarı qismında nisbatən tünd çalarda ifadə olunmuş, obraz və elementlərin daha çox olduğu aşağı hissə isə daha açıq tonlarda verilmişdir. Rəssam boşluqda qalan hissənin daha tünd dəyərləri ilə aşağı qismın parlaqlığında hissələrin daha aydın və səmimi obrazlaşdırılması məqsədindən çıxış edərək istəyinə nail olmuşdur. Bununla gölün açıq sulanın üzərindəki parlaqlığı daha aydın şəkildə nəzərə cəlb edir. (ill. 2).

Kazim Kazımzadənin Azərbaycanın böyük xalça ustadı, xalça sənətimizə yeni nəfəs verən gərkəmli sənətkar Lotif Kərimov yaradıcılığına verdiyi dəyər onun "Azərbaycan xalçası" adlı qrafik tablosunda xüsusi kompozisiya quruluşunda təqdim edilmişdir.

Əsər bir qədər simvolik mahiyyət daşıyaraq reallığda uzaq, nağılvərli formaların simvollaşdırılmış quruluşunda həll edilmişdir. Belə ki, Lotif Kərimovun orta əsərlər elm adanlarının klassik geyim formasında, uzun aq saqqalı tərənnümü onun bir ustad sənətkar olduğunu göstərir. Yüzlərlə "uçan xalça"nın sehri nağıl dünyası bir çox xalqlar kimi Azərbaycanın folklorunda özünə geniş yer almışdır. Burada əsəsən galəcəyi, insanların havaya qalxıb bir yerdən digər yerə getməyi haqqında yaramış ilkin təsəvvürələr kimi formalanən elementdən rəssam tamamilə fərqli bir mənə-dəyər çıxmışdır.

Əsərdə genis bir məkanı təsviri verilmişdir ki, bura göy üzərinin kölgələrlə həll edilmiş ara-sıra buludlu görünütüsü və sadəcə obyektlərin iştirak etdiyi yer təsəssüratı verilmədir. Geniş bir boşluğun içərisində, yəni digər töbət elementlərinin iştirak etmədiyi bir səhnədə rəssam zamanın və məkanın birləşdiyi ani tamaşaçısına uğurlu bəddi ifadələrlə qatdırmağı bacarmışdır. Yerdə yuxarıya - "uçan xalçaya" təmən edən bir dəstə qadının təccübü diqqət çəkir. Onlar əllərini göyo qaldıraraq xalçaya yüksəlməyə çalışırlar.

Xalçanın küleyin istiqamətindən yellenən plastik forması üzərində böyük ustadın simvollaşdırılmış obrazı canlandırılmışdır. Qədim ənənəvi yeni elmi araşdırmasını aparan, milli xalça sənətimizə yeni nəfəs verən, onun ornamental dəyərlərinin yeni mərhələsini müyyənləşdirən gərkəmli xalçacıının bir yanında onun həyata keçirdiyi kitablar cild-cild üst-üstə qalanmışdır. Rəssamın bir əlini yuxarıya qaldırıb nə isə izah edir, digər əlində isə tutuğu kitab

qoltuğuna qoyub sixşdırılmışdır. Bununla Latif Kərimovun xalça sənətimizi “göylərə yüksəltməsi”, onu uca zirvələrdə görünəcək qədər şöhrət çatdırmasının forqlı simvolik formalarla öz həllini tapmışdır. Əsardakı məkanın və hadisələrin əsasında dayanınan əsas məqsəd burada K.Kazimzadənin uğurlu əlaqələndirmə, eləcə də hadisəyə lirik-psixoloji yanaşma üsulu ilə həyata keçirilmişdir. Millilik prinsiplərinin irəli sürülməsi tabloda ustad sənətkarın orta əsrlər Azərbaycan geyimlərinin əsaslarına müraciət etməsi ilə həyata keçirilmişdir. Bundan əlavə uzun ağ saqqalın tərənnümü də diqqət çəkir ki, bu da saç-saqqalın sonnətə ağartmış alimin zəhmətinin, fəaliyyətini əsaslandırmışdır.

Aşağı hissədə verilmiş xalçaçılar daha kiçik formada, əsas səhnənin baş obrazı işa daha böyük ölçüdə tərənnüm edilməklə, rəssam ənənəvilik və yenilik arasındaki fərqi izah edir.

Eyni zamanda milli-maddi dəyər verilən qiyməti Kazimzadə həm də ruh yüksəkliyi ilə canlandırmış üzünlük vermişdir. Kifayat qədər ciddi təsvir vasitələrindən bir qədər yaxınma, hadisəyə nikbin hissələrə yanaşmanın həyacanın Latif Kərimovu simvolizm edən obrazın sıfırt cizgiliyi də bürəzo verir.

Bütün bu qeyd edilənlər göstərildiyi kimi, əslində digər elementlərin iştirak etmədiyi boşluqda tərənnüm eilməmişdir. Artıq bir detalin ifadəsinin mövzudan yayınmaq hesab edən rəssam hava mühitiňin dolğun ifadəsi ilə göy və yer üzünün əlaqələndirilməsində öz məqsədini nail olmayı bacarmışdır.

Bu bədii yanaşmanın təsirləri rəssamin xalça sənətinə verdiyi böyük dəyər kimi diqqət çəkmidir. Kazim Kazimzadə orta əsrlər Şərq miniatür sənətinin əsaslarından təsirlənərək yaratdığı illüstrasiyaları ilə maraq oynamışdır ki, belə bir nümunənin təsviri əsasında 1940-ci ildə xalça layihəsi həyata keçirilmişdir. Xalçanın ana hissəsinə təmsil edən təsvirin parlaq tonları ara sahələrin zoğalı çalarları sonunda özünü də ifadəli təsvirini dəyərləndirir.

Əsarda təqdim edilmiş mənzərə özünün təbiət motivlərinin, eləcə də memarlıq-məkan mühitiňin təsirləri ilə maraq oydur. Nizami Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” əsərində götürülmüş səhnə bir dağımızın məkəndən keçən şah və onun vəzirinin söhbətini eks etdirir.

Rəssam bu mövzuya qrafik sənətdə kağız üzərində karandaş texnikası ilə müraciət etmişdir. Həmin əsərdə emosional gücün təsirliliyi əsasən formaların, elementlərin formaları qurulmuşda mükəmməl təsvir vasitələri ilə diqqəti çəkir. Xalça üzərində verilmiş təsvirdə işa rəng harmoniyasının yaratdığı təzadaları münasibətlər də qabarıq verilərək əsərin mahiyyətində dayanan məqsədin açımasına idmət edir.

Ara-sıra görünən ağ buludlu mavi səman və daha isti, əsasən aqressiv tonlularla həll edilmiş məkanın arasındaki ziddiyyət münasibətlərinin, hakimiyət və xalq münasibətlərinin arasındakı ağır keçidi tərənnüm edir. Əslində olduqca gözəl təbiət mənzərəsinin daxildə uçmuş, dağlışmış evləri və söhbət edən bayquşları göstərməklə rəssam gözlülün içindəki “çırkınlıyi” kontrastlı ifadələrlə nümayiş etdirmiştir. Məsələn, bu mənzərənin eksressiyyəti gücləndirmək üçün, rəssamin digər bir çox əsərlərində olduğu kimi məkanın və hava mühiti arasındakı xarakterik əlaqələndirmənin əksini də verilə bilərdi. Lakin maraq doğuran bu əsərdə istedadlı rəssam hayatı, yaşamı xarabalaşa çevirən bir hakimiyətin etinəsizliyini nümayiş etdirmək üçün bu cür təzadıl bədii ifadə vasitələrindən istifadəni dəha məqsədə uyğun hesab etmişdir.

Tablonun sol hissəsində qohşın rəngdə budaqları çıpalqlaşmış tənha bir ağacın xarakterik görkəmi təbiət və dağlışmış məmləkət arasındakı ziddiyyəti əlaqələndirən detal kimi çıxış edir. Uzaqlarda görünən yaşıl hündür ağaclar, yaşıl yamaclar örnək səhnənin təsəssüf hissələrini yaşadır təməşəcisinə. Əsərin sağ hissəsində işə ağacın çalarına uyğundagılmış, dağının qərbi hissəsinin yerdə sərildiyi üçüq divarlar verilmişdir. Divarın üst hissəsində iki bayquşun kiçik tərənnümü diqqət çəkən formalarla canlandırılmışdır.

K.Kazimzadə xalça üçün seçilmiş səhnənin forqlı variantını elə bir tərzdə ifadə etmişdi ki, ona tamaşa edən insan sadəcə hadisənin ağırlığını hiss etmir, harmonik bədii ifadənin dolğun çalarları ilə də qarşılaşır. Bundan əvvəlki qrafik tabloda olduğu kimi dəha aqressiv formaların verilməsi bu əsərdə o qədər də özünü göstərmədən, təbiətin xoş mənzərəsi də əsərdə müyyəyin hissələrdə doğru kompozisiya qurulmuşda yer almışdır.

ƏDƏBİYYAT

1. Kərimova S. Kazim Kazimzadə. Bakı: 2014. S. 303.
2. Əliyev Z. Cizgilərdə yaşayan ömrü. // Respublika. 2013. 7 avqust. S. 7.
3. Əliyev Ziyadxan. Sənətkar ömrü. Bakı: 1993. 32 s.

*Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı
e-mail: isgenderli.flora1987@gmail.com

THE LYRIC-ROMANTIC EXPRESSION OF SPACE IN WORKS KAZIM KAZIMZADEH

Art creativity of Kazim Kazimzadeh, one of the most gifted artists of Azerbaijan, draws attention with a wide range of the thematic directions. In its works it is possible to meet the appeal to various subjects. These subjects which he addressed were always solved the artist in a personal creative style. One of the main places in pictures of the artist is occupied by the concept of space. In article subtleties of spatial resolution in Kazim Kazimzadeh's works are investigated. The author came to a conclusion that the artist who gave space descriptions in the graphic works, most likely, allocated the main place to a link between objects and elements.

Keywords: graphics, illustration, carpet, image, emotion, art. Искендерли Флора

ЛИРИКО-РОМАНТИЧЕСКОЕ ВЫРАЖЕНИЕ ПРОСТРАНСТВА В ПРОИЗВЕДЕНИЯХ КАЗИМА КАЗИМЗАДЕ

Художественное творчество Казима Казимзаде, одного из самых талантливых художников Азербайджана, привлекает внимание широким спектром тематических направлений. В его работах можно повстречать обращение к различным темам. Эти темы, к которым он обращался, всегда решались художником в личном творческом ключе. Одну из главных мест в картинах художника занимает концепция пространства. В статье исследуются тонкости пространственного разрешения в работах Казима Казимзаде. Автор пришел к выводу, что художник, давший пространственное описание в своих графических работах, скорее всего, основное место выделял связующему звену между объектами и элементами.

Ключевые слова: графика, иллюстрация, ковер, образ, эмоция, искусство.

(AMEA-nın müxbir üzvü Cəfər Qiyasi tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant 28.02.2019
Son variant 24.06.2019